



Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin
müəllimi

"1968-ci ilin ali məktəblə-
ra qəbul imtahanlarının ke-
çirildiyi vaxtda Ermənistan
Dövlət Zoobatlılıq institu-
tunda imtahan verəkən qə-
sdən kəsildiyim üçün Ali və
Orta ixtisas təhsili naziri Ma-
doyan soyadlı daşnakın qə-
bulunda oldum. Şikaytimi
dinlədikdən sonra mənə ca-
vabı bu oldu ki, get Vətənin-
da ali təhsil al. Dedim: -Mə-
nim Vətənim Ermənistan-
dır. Mənim atam Büyük Və-
tən mühabibəsində ölmə-
saydı can indi nazır olmaz-
din..." (Qarbi Azərbaycanın
Zəngəzur mahalının Qapın
nahiyəsinin Baharı kənd
sakini Heydar İsmixan oğlu
Dünyamaliyevin (1939) söh-
betindən).

Oxçucay (bu çay Zəngəzur dağ-
lıq silsiləsinin şərqi yamacındakı
Qazangöl yayaqlarında çağlayan
bulaqların suyundan yaranıb,
uzunluğu 85 km, Zəngilan rayonu
ərazisində, Mincivan qəsəbesi ya-
xınılığında Araz çayına qovuşur)
hövzəsinin münbit və məhsuldar
torpaq-əkin sahələri şərqi-qərbi
Zəngəzur mahalında qıyməti əkin
topaqları, güllü-çiçəklər yayaqları,
tebii ot örtüyü ilə zəngin örtüs-otlaq
sahələri... ilə məşhur olmuşdur,
binye-qədimdən. İstər Arazboyu
və dağarası vadilərin (Mehri nahiyəsində, "Gihi dərəsi"nde,
Sünik düzündə, "Oxtar dərəsi"nda), istərsə da, orla və
yüksek dağlıq ərazilərdə qədim
məskunlaşma və məşgulluk ocaqları
mövcud olmuşdur. Yüksək
dağlıq qurşaqların subval və alp
çəmənlilikləri (yay olaqları) həm de
bölgənin müqaddəs ziyyəratgah
ocاقları (Xustup, Çimən, Oğlanca,
Gəmiqaya, Qırxalar, Qazangöl, Pir
Həmza... dağları) olmuş, halallıq
və bərəkət mənzərələri yerlərin ləlli
ruhundan qaynaqlanmış, ruhanı
ruhunda səzülüb qəblələre hop-
muşdur.

Bölgədən keşən qədim "İpək yo-
lu"nun bir qolu da Şuşa-Gorus-
Qarakilsə-Biçənək aşırımı-Qaza-
ngöl-Qapıcıq boyunca Naxçıvana-
na, oradan conubı və qəribi Avro-
paya qədər uzanmışdır.

Qazangöl, dağındaki göllerdə
çox "ərköyün" qızıl-ala xallı balıq
olur, bu müqəddəs-sakral məkan-
da onu tutmaq günahdır, eks halda
tutulan kimli olur. Bu qıymətlidə
Gihi çayında (uzunluğu 45 km-dır)
da yaşayır.

Təsədüfi deyil ki, bölgənin topo-
nomluların eksəriyyəti məhz milli-
etnik mənşəli olduğunu kim, həm de
eski təsərrüfat sahələrinin adı və

ünvanı qərbi köklədir. Bu doğ-
maliq eləcə da bir sıra kənd adla-
rinin etnonomşeyi tərəkəmə elati-
nin kəc tərəkəmə ilə, tərəkəmə binələ-
rinin yatağı-yurdı ("Molla yur-
du", "Qazaxlar yurdı", "Arayallı
yurdı")... bağlı olmuşdur. Belə ki,
Qərbi Zəngəzur mahalının Biçə-
nək aşırımı (2346 m) yaxınlığında
yerləşən Ərəfə kəndinin topo-el-
no mənşəyi Naxçıvan Muxtar Res-
publikasının Culfa nahiyyəsinin
Ərəfə kəndi ilə bağlıdır. Kənd ca-
maatının, tərəkəmə tayfalarının
aran-yaylaq köyü, bina-yataq oca-
qları XVIII əsrda arlıq dairi ya-
şışının meskeninə çevrilmişdir.

Bu yay olaqlarının növ tərkibinə
göre zəngin tebii ot örtüyü imkan-

Mürtəcə hay kilsəsi və ibtidai in-
san-hay surəsi nəyin bahasına
olursa olsun muxtəlif bəhanələrlə
Türk-Müsəlman kəndlərinin boşal-
dılmasına, əkin-örüş yerlərində su-
anbarlarının tikintisine, mili dini-ir-
fanı ocaqların yerində yof inşası-
na... başlayır, eski Türk topominərin
və ocaqlarının bülövlükda Qərbi
Azerbaiyancdan sıxılmışa çalışır-
di, müsyən dərəcədə isteklərinə
nail olurlar.

Tarixi Zəngəzurun Qapın nahiyəsi-
ni da bu iyrənc və düşmən niyyə-
tinin hərəkətində idi. Bu baxımdan
Azerbaiyancın tarixində mühüm yer-
tutan və məşhur Baharlı təyfa bir-
liyinin adını yaşadan Baharlı kəndi-
nin yerində, Ərəkən və Daşkəsən

sində emək alətlərinin və təsərrüfat
vasitələrinin (oraq, daryaz, xiş, ko-
tan, vəl...) hazırlanması kənd tə-
sərrüfatında əkinçiliyin inkişafına
təsir etmişdir. Nahiyənin Yuxarı Gil-
ətək kəndində minillərlə bu məq-
sədə (eləcə da silah-sursat hazırla-
lmamasında) istifadə edilmiş metal
tullantıları kəndin gün ərxanında,
300 m aralıdakı "Demir zibilli"ndə
toplanoqla qalmışdır.

Yuxarı Gilətək kəndinin ahalisi
25 km məsafədə olan Çıman dağının
yaylaqlarından örüş-otlaq, biçə-
nek, bu dağın yamaclarından qay-
nan bulaqların (Qazmayurd bul-
ağı, Sınıqdaş bulağı, Sarı çəşmə-
lər...) suyundan təsərrüfat və hay-
atınyanı sahələrdə istifadə edirdilər.

"Gihi dərəsi" və "Oxtar dərəsi"
(Oğlanca dağından Bazarçayadak
uzanır) hövzələrinə aid olan kəndlə-
rin (Şəbabdin, Oxtar, Cobanlı,
Hünüt, Darvuz, Paşakənd...) məh-
suldar torpaqlarının (qonur-qəhvəyi,
qonur-şabalıdı, dağ meşə...ipləri-
nin) münibiliyi nəticəsində (ham də
suvarma ilə) yüksək miqdarda taxıl,
yem bitkiləri, bostan-lərəvəz, tütün
beçərilirdi, meyvə bağlarından bol
mahsul yüksəldi, meşələri six və bə-
rəkatlı idi.

Kurul kəndinin dağ-qəhvəyi və
şabalıdı torpaqlarında kartof yetiş-
dirilirdi, "Tülü meşə"nin etəklərin-
de taxi ekilirdi.

"Gihi dərəsi" hövzəsində Qapıçı
zirvəsi ilə Gərd kəndi arasında "Ar-

Qərbi Zəngəzurun torpag ehtiyatları


veridi ki, Qarabağ bölgəsinin da
bir sıra təsərrüfatları (Qubadlı, Cə-
brayı, Füzuli... rayonları üzrə)
qoyun-davar sürüleri yaylaq
dövründə burada saxlasınlar.

Qeyd etmək lazımdır ki, Ərəfə
kəndi Butov Azərbaycan hüdudlarında
ən qədim eski tərixe malik
Türk-Müsəlman ocaqlarından birlə-
dir, hələ də tədqiq edilməmiş mad-
di-mədəni irsə malikdir. 1974-cü
ildə güclü sel zamanı Biçənək aşırı-
mını şərqi yamaclarından, qədim
yurd-qəbiristanlıq yerlərindən qoç
tesvirli və yazılı qəbir daşı Ərəfə
kəndində qəder axınla gətirilmişdir
(10-12 km məsafədə). Əski Türk-
Müsəlman mədəniyyətinin bu
məddi irs nümunəsi qızıl məddət-
də Qarakilsə nahiyəsinə aparılı-
raq hay kilsəsinə təhlil vətidi.

Orta və yüksək dağlıq hissədə

(1500-2000 m) yerləşən Ərəfə,
Comərdli, Orladüz... kəndlərinin
təbii-coğrafi şərait, geomorfoloji
və torpaq-landşaft örtüyü zəngin
olmaqla yanaşı, dağ-qəhvəyi, qo-
nur-şabalıdı və şabalıdı, dağ-çə-
mən və torlu-çəmən torpaq təpiləri-
nin münbitliyi və məhsuldarlığı
(əkin-otlaq təyinatına görə) baxı-
mindən qiyməlli id. Müalicəvi də-
rəman bitkiləri ilə zəngin meşə land-
şaftı, suvarma əhəmiyyətli çay şə-
bəkəsi (Gihi, Əcili, Əfsənlər, Kurut,
Dəliçay, Salvartı çayı, Xırdaçay...),
güllü-çiçəklər yay olaqları (Qaya-
başı yaylağı, Saridərə yaylağı, Ağ-
çığı yaylağı, Qızılı Güney olaqları,
Öyrədarə yaylağı, Gihi obası, Hə-
qəti yurdı...), saf dağ havası bu ze-
nginliyin dəha artrırıdır.

Umumiyəttə, bölgənin bütün
kəndləri bərəkətli və münbit tor-
paq sahələri ilə əhatələnmişdir.
Kökənlə, yerli və sayca üstünlük
taşķıl edən əshəlini kənd tə-
sərrüfatı təyinatlı torpaqlardan
məhrum etmək, onları təsərrüfat-
dan və doğma ocaqlarında uzaq-
laşdırmaq niyyəti ilə hay kilsəsi
hər cür seytanı eməllərə rəvac
verirdi, keçən əsirin 40-50-ci il-
lərindən etibarən.



dağlarının arasından keçən Gihi
çayının qarşı kəsiklərək 1983-cü illə-
de hay kilsəsinin təkirdirdiyi su anbara-
rı ilə bu qədim milli-tarixi yurdumuz
yox edildi (eləcə da bu kəndə yaxın
Qarabaşlılar yaşayış yeri), ahalisi
ayri-ayrı kəndlərə köçürüldü, yüzlü-
lər ekilən münbit torpaqları, təbii
ot-otlaq-əkin yerlər yerləri ("Çala yeri",
"Ulu zəmər", "Göy gedik", "Sağın yeri",
"Qızılı Qayalar", "Əmərən zəmisi", "Qılıqlı xırıman"...)
su altında qaldı. Baharlı kəndinin min-
illik tərixe malik qala divarları, qə-
dim qəbiristanlıqları, dini-ibadət oca-
qları, 1905-1906-ci və 1918-1920-ci
illərdə hay-dənək quldurlarının bu
kənddə (o vaxt 70-80 ev olub) töret-
dikləri soyqırım faciələrinə şahid
olan evlər, həyətlər... da su altında
qalaraq "boğuldular".

Qərbi Zəngəzurda torpag ehtiyat-
larının dəyeri-mənimsənilməsi həm
minilliklərə, ölçulen yaşayış mas-
kanlarının qədim maskunlaşma tar-
ixı ilə, həm geniş sarhadlara malik
Türk-Müsəlman dünyasının coğrafiy-
ası ilə bağlı beynəlxalq əhəmiyyətli
itişəsi-hicarət yoluñun üstündə
olması ilə, həm də bütün dövrlərdə
bərəkətli, bərəkətli dağ, bu oroponim
"sildirim" qayalıqlarda vəhşi bal arıları
yuva salğından, zirvə axşamlar çıraq kimi işq saçı-
dı" mənasındadır, hava aydın
olanda bu ucalıdan Qarabağ vul-
kanik yaylaşı aydın görünür) Daş-
başı yurdı istifadə olunur. Kəndlər-
in yaxınlığında Ağcagülər yar, Qurdlu
çayının üstü, Göyçayın qəmənliliklər-
in istifadə edilmişdir.)

paliq kövşəni"ndə (25-30 hektar sahə-
də) kartof, taxıl ekilir, bostan-lərəvəz sahə-
si tutur (topaqları dağ-şabalıdı tip id),
bir sıra yaylaqlar (Şir-
rin baldırıqlı, Qır-
bulad yaylağı, Yağlı
dərə yaylağı, Gü-
neyurd yaylağı...) göz oxşayırdı (çimli
dağ-çəmən, torlu
dağ-çəmən torpaqla-
rında).

Suvarda məqsədi-
le Arpalıq çayının
(Gihi çayının qolı) suyundan istifa-
da olunurdu. Təkcə Gihi tə-
sərrüfatının 15 min başdan çox
xırda buynuzlu davarı var idi, hər
briqadaya 400 baş təhkim olunurdu. Bu
təsərrüfatın uzun müddət qabaqlı rəhbər Cavan-
şır-Aliqulu oğlu Əfəndiyev (1928-
1992) başlıqçı etmişdir. Onun
hay-dəsnak mənşəli və xüsusi
dövlət memurları ilə mübarizəsi
haqqında dəyərlili bilgilər hədə
yaddaşlarında qalmışdır.

Yay dövründə Xustup dağının
"Kicik çayarası" yaylağı "na
sürülürdü heyvanlar, bu yaylaqlara
Qubadlı, Zəngilan, Cabräyl rayon-
larından da tərəkəmə elati gəlirdi.

R.S. Mürtəcə və dinsiz hay kilsəsi
terəfindən Qafan nahiyəsinin
Zeyva kəndi - "David bəy", Aşağı
Gödəkli kəndi - "Arlstanik", Qara-
kilsə nahiyəsinin Comərdli kəndi -
"Tanaat"... adlanıb.

**(Yazının hazırlanmasında
həm də Qərbi Zəngəzur bölgəsinin
Qapın nahiyəsinin Yu-
xarı Gilətək və Müsələm
kənd sakinləri Famil Mustafa
oğlu Bəbirovun (1936), Yusif
İmran oğlu Muxtarovun
(1941), Sabir Hilal oğlu
Hüseynovun (1951) və Qara-
kilsə nahiyəsinin Ərəfə kənd
sakini Akif Umud oğlu Quliy-
evin (1954) məlumatlarından
istifadə edilmişdir.)**